

Yad et məni – ŞAIQANƏ yad et!

Rasim KAMALOĞLU,
AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun doktorantı

Gəlin onu bax beləcə, - Şaiqanə yad edək... Elə yazılıclar var ki, insan ömrü boyu onlarla daimi bir ünsiyyətdə olur və ömrünün hər çağında kamilliyinin hər pilləsində həmin yazılıçının əvvəller ona məlum olmayan yeni keyfiyyətlərini kəşf edir. Abdulla Şaiq şəxsən mənim aləmimdə bu cür qəribə taleli, həm də özünə qarşı məftunluğumu getdikcə daha da artıran yazılıclardandır. Təəccübü deyilmi: otuzu hələ haxlamayan bu yaşimdə indiyəcən Şaiqi özüm üçün üç dəfə “kəşf etmişəm”. Demək, o, ömrünün hər on ilində özünün bir mühüm cəhəti daxil olub...

ŞAIQ – UŞAQLIĞIMIN YAZIÇISI

...Sonralar çok dahiləri, nəhəng sənətkarları oxudum: Şərqi Nizami zirvəsindən – Qərbin Şekspir zirvəsinəcən bütün sənət incilərinə baş vurdum. Bəzisinin ululuğuna, peyğəmbər timsalına pərəstiş elədim, bir çoxuna sadəcə heyran oldum, bəzisində də öz yaxın həmdəmim kimi tapındım. Amma uşaqlığında adları dilimdə bitmiş və haçansa həqiqi bədii sözlə ilk təmasımı yaradan iki yazılını – Süleyman Sanini və Abdulla Şaiqi kimsə kölgədə qoya bilmədi. –Əlbəttə, “Qorxulu nağıllar” və “Köç” hekayələri əlimə aldığım ilk kitablar deyildi: o vaxtacan artıq bir sıra kitablarla tanış idim, o cümlədən içi Vətən, partiya, yolka ağacı, Oktyabr inqilabı və s. haqqında şit, bayağı və

yabançı ruhlu şeirlərlə dolu “Əlifba” kitabı ilə. Bunlar, təbii ki, əsas bir şeydən – bədii sözün sehr və əfsunundan məhrum olduğu üçün qəlbimdə heç bir iz buraxamadı. Yazıçı qələminin qüdrəti ilə yaranan həqiqi sənətin, bədiyyatın gözəlliyyin, möcüzəsini mən yalnız adını çəkdiyim rəhmətlikləri oxuduğum zaman hiss edib anladım. Və bu, qəlbimi ömür-lük sənət aləminə bağladı:

...”Mən yazılılığımızdan çox müəllimliyimlə fəxr edirəm” – deyən Abdulla Şaiq əfəndinin türk balaları üçün elədiklərini heç nə ilə, heç kəslə müqayisə etmək olmaz. Şaiq, sözün əsl mənasında, özünü Azərbaycanın gələcəyini maarif nuru ilə şölələndirmək naminə şam kimi əritmiş bir fədakardır!

Ösrin əvvəllərində çar hökuməti Qafqaz türklərinə (o vaxt ruslar, “tatar” ana dilinin tədrisinə yenicə icazə verdiyi vaxtdan möhtərəm adlandırırlar) ədib var qüvvəsi ilə türkcə dərsliklər yaratmağa qoşdu. Xalqın mili mənlik şüurunun başlangıcını haqlı olaraq onun Ana dili dərsliyi hesab etsək, aydın olar ki, nə üçün Abdulla Şaiq bu işə belə ciddi surətdə girişmişdi. Onun bir-birinin ardınca ərsəyə gətirdiyi – “Uşaq çeşməyi”, “Uşaq gözlüyü”, “İkinci il” (M.Mahmudbəyovla birlikdə), “Gülzar”, “Türk ədəbiyyatı” kimi dərsliklər ağır bir əməyin məhsulu olub, bu gün belə mütəxəssisləri heyrətə salır. (Xüsusən, yuxarıda qeyd etdiyim

saxta “Əlifba” kitabları müqabilində onlar saf külçəyə bənzədilməlidir!) Bu, həmin dərsliklərdir ki, əsrin əvvəllərindən bu yana xalqımızın minlərlə ən qabaqcıl ziyalisini pərvazlandırmışdı...

Uşaqlar üçün ədəbiyyatımızın hələ yaranmadığı bir zamanda A.Şaiq həm özü kiçik şerlər, yiğcam bədii parçalar yazır, həm də dostlarını (M.Ə.Sabiri, A.Şəhhəti və başqa vətənsevərləri) bu işə həvəsləndirirdi. Bu gün uşaqlarımızın dilindən eşitdiyimiz “Bənövşə”, “Xoruz”, “Qərənfil”, “Kəpənək”, “Quzu”, “Uşaq və dovşan” kimi sadə, olduqca ləkonik parçalar Şaiqin o gözəl dərsliklərindən indiki dərsliklərimizə düşüb qalmış incilərdir!

Ədəbiyyatşunaslığımızın patriarxi Firidun bəy Köçərli hələ öz vaxtında Şaiqin bu sahədə gördüyü işin fövqəladə əhəmiyyətini nəzərə çatdıraraq ona yazırdı: “Bu qism sadə dildə yazılmış və məali öz məişətimizdən götürülmüş əsərlər yenicə başlayır meydana gəlməyə və bu yolda sizin xidmətlərinizin qiyməti yoxdur. Bu kitabçılar balaca uşaqları ana dilində oxumağa həvəsləndirib, onların vücudunda olan tədii şəriyyəni və şairlik hissələrini oyadıb hərəkətə gətirməyə səbəb ola bilərlər. “Böyük tənqidçi və alimin həmin rəyinin hazırda da öz aktuallığını tamamilə saxladığına əmin olduğumuzu bildirməklə bərabər, qeyd etmək istərdim ki, bu günün özündə türk balalarının Abdulla Şaiqin gözəl dərslikləri ilə tanış olmağının hacəti vardır. Ona görə də, bizcə, onları təzədən nəşr edib tədris prosesində istifadəyə buraxmaq gərəkdir – heç olmasa, alternativ dərsliklər hüququnda!

A.Şaiq uşaqlığımızın, gələcəyimizin yolunda çalışmaqdan yorulmurdu, usanmırıldı: qırx il sərasər müəllimlik fəaliyyəti ilə yanaşı, ömrünün sonunacan uşaqlar üçün əsərlər yazmağından da qalmadı. O, bizzət ilk olaraq həm də balacalar üçün səhnə əsərləri yaratdı. “Gözəl bahar”, “Tıq-tıq xanım”, “Tülkü həccə gedir”, “Tülkü və xoruz”, “Çoban Məmiş” kimi klassik əsərlər Şaiqi təkcə türk balalarının deyil, həm də bir çox başqa xalqlardan olan uşaqların sevimli yazılısına çevirmiştir.

...Yenə “Köç” hekayələrinə qayıtmak istəyirəm; hiss eləyirəm ki, bunlara dair

vacib bir sözü deyəmmədim: bir vaxtlar sovet ədəbiyyatşunaslığında belə bir fikir təsdiq olunmuşdu ki, ədib bu əsərində “kənd idilliyası yaradıb, patriarchal-feodal keçmiş idealizə edib”. Bu, əlbəttə, ağır ittihəm hesab olunurdu, buna görə də qocaman alimimiz Abbas Zamanov Şaiqi ondan qorumaq üçün həmin iddianın “yalnız olduğunu” sübut etməyə çalışmışdı...

Bizcə bu gün hər şeyi öz adı ilə çağırı bildiyimizə görə Şaiqi bu cür müdafiəyə qalxmayaçayıq – çünkü buna əsla ehtiyac yoxdur. Biz yalnız bir həqiqətən gec də olsa etirafını istərdik: nə yaxşı ki, Şaiq öz yaradıcılığında o idilliyanı bizim üçün saxlayıb-mühafizə edə bilib! Yoxsa bu gün bir zamanki təbii gözəlliyyindən, idilliyasından, demək olar ki, büsbütün məhrum olmuş yeknəsək kolxoz kəndlilərimizə baxanda, qəlbimizdə birdən-birə yaranan qəribə niskiliyi nə ilə ovunduracaqdıq?!

BAŞDAN AYAĞADƏK BİR ROMANTİK

Tələbəliyimizin Şaiqini biz: “Həpimiz bir günəşin zərrəsiyiz” şerinin müəllifi kimi kəşf etdik. Dilimizin əzbəri olan bu və başqa şerlərdə (“İdeal və insanlıq”, “Hürriyət mələyi”, “Yad et”, “Bir quş” və s.) gəncliyə yaxın, ruhən doğma olan nə idi? – Sözsüz ki, bunlarda olan yüksək, saf amal və romantik vüsət! İnsanlıq idealını tərənnüm edən, bəşər nəslinə sonsuz məhəbbət hissi ifadə edən bu şerləri sovet ədəbiyyatşunaslığı bizə “xırda-burjuua humanizminin təzahürü kimi təqdim edirdi. Əslində isə, bu, bizim Cavidən, Hadidən, Səhhətdən başlamış bütün XX əsr romantiklərimizə xas olan və onları bütün dövrlərin fövqünə qaldıran ən güclü cəhət idi! Həmin cərəyanın ideya rəhbəri və nəzəriyyəcisi isə, hamının etiraf etdiyi kimi Əli bəy Hüseynzadə olmuşdur. Ədəbiyyat tarixçilərimiz türk dünyasının bu böyük ideoloqunun başçılıq etdiyi “Füyuzat” ədəbi məktəbini həmişə istər “Molla Nəsrəddin”in realist istiqamətinə, istərsə də böyük romanıklarımızın qarşı qoymuşlar. Həqiqətdə isə, onların əksəriyyətinə, o

cümlədən A.Şaiqə Əli bəy Hüseynzadə ideya-bədii cəhətdən çox güclü təsir etmişdir. Ən adı qarşılaşmalar belə aydınca göstərir ki, bu iki ədəbi sima bir-birinə nə qədər yaxındırlar.

Əli bəy Hüseynzadənin hələ 1907-ci ildə yazdığı “Nicat-məhəbbətdədir” dərin fəlsəfi əsəri o dövrdə bir çox ağıllara hakim kəsilmiş, bu ideya bir sırə romantiklərimizin əsərlərində bədii ifadəsini tapmışdı. A.Şaiq də dönə-dönə bu ideyaya qayıdirdi:

Ə.Hüseynzadədə:

Yetişər kinü ədavət

daşımıaq,

Qoxumuş məzhəblərlə

yaşamaq.

...Qəlbimizdə yaşasın

Mehri vəfa,

Verəlim bir-birinə

dəstü-vəfa.

Əli bəy Hüseynzadədə:

Səmadan bir mələk

Heyrətlə der:

İnsanlar! İnsanlar!

Nədir bu, ruyi-ərzi

qaplayır al qanlar.

İnsanlar?!

...İlahi yox

Xəbiri-hikmətin,

Ancaq yanın sənsən!

Nə yapsın-əql

İrişməz, neyləsin

insanlar, insanlar!

Abdulla Şaiqdə:

Qan içində üzür

sərasər afaq,

Yer, göy bütün atəş,

dumandır, qandır,

Zülmün dəmir pəncəsi

hökmrəndir.

Vuran, ölnən, boğan,

əzən, əzilən.

Həpsi insan,

Həpsi sənin övladın,

Çökəməyiniz hələ

səadət adın!



Əhməd Ağaoğlu

Bələ insanların sayını istənilən qədər artırmaq olar və bu gün tam əminliklə söylemək olar ki, A.Şaiq bütün ruhu ilə “Füyuzat” ədəbi məktəbinə mənsub olub, eyni bir qayəyə xidmət etmişdir. Odur ki, “Şaiqi “Füyuzat” və füyuzatçılıqdan ayıran cəhətlər birləşdirən cəhətlərdən xeyli artıq, güclüdür” – mülahizəsini artıq köhnəlmış və həqiqətə uyğun gəlməyən bir fikir hesab etməliyik. A.Şaiq özü Əli bəy Hüseynzadənin onun yaradıcılığında oynadığı fövqəladə mühüm rolü nəzərdə tutaraq bir şeirində yaziirdi:

*O ziyali iksirdən
mən də aldım qol-qanad.*

Ədib özünün “Xatirələrim” əsərində də Əli bəy Hüseynzadənin şəxsiyyəti haqqında açıq bir aludəlikdə danışır – baxmayaraq ki, o illərdə onun “pisliklərindən” (burjuva ideoloqu olmasından, pantürkizmindən, panislamizmindən və s.) başqa bir şey haqqında danışmaq olmazdı... Əsəri redaktə edən akademik K.Talibzadənin (A.Şaiqin oğlu) etirafına görə, çap prosesində bir çox hissələri kitabdan bütünlükə çıxarmalı, qalan yerləri isə tələb olunan ideoloji qəliblərə uyğunlaşdırılmalı olmuşdur.



Yusif Ziyanın qardaşı Abdulla Şaiq, bacısı Ruqiyə xanım

A.Şaiq sovet dövründə, bəlkə də, ən çox rəsmiləşdirilən, saxta çərçivələrə zorla salınan yazıçılardandır: rəsmi elm onu bu vaxta qədər qəribə bir “inkışaf” yolu keçmiş, yəni idealizmdən və xırda burjua humanizmindən (oxu: “əyri” yoldan!) Materializmə və proletar huma-nizminə (oxu: “doğru” yola!), mücərrəd romantizmdən sosialist realizminə gəlib çıxmış bir sənətkar kimi təqdim etmişdir. Onu hər vəchlə rəsmi yazılıçı eləməyə çalışıblar. Amma Şaiq heç zaman belə qurama ölçülərə, rəsmiyyətçiliyə yatmayıb, çünki bütün varlığı ilə bunların əksi olub. Demək, Şaiqin “ikiləşməsi” (romantik-realistic və.s) ancaq ədəbiyyatşunaslığımızın uydurduğu elmi fiksikalardan biridir. “Realist” Şaiqdəndanışanda ən çox onun iki əsərinə istinad edirlər. Bunlardan biri “Məktub yetişmədi” hekayəsidir. Halbuki, Azərbaycan nəsri tarxində ən məşhur klassik

hekayələrdən sayılan bu əsərin əsasında real, həyatı bir əhvalatın durmasına baxmayaraq, burada apaydın bir romantik dünya duyumu və üslubunu görməmək mümkün deyildir. Əsərin sırf romantizm ənənələri daxilində yazıldığı artıq sübuta yetirildiyindən (gənc tədqiqatçı V.Nəbioğlu tərəfindən.) Burada bu barədə təkrara lüzum görmürəm. “Araz” romanına gəldikdə isə düzündüyim ki, mən indiyəcən onu Şaiq yaradıcılığının nümunəsi kimi sadəcə olaraq “həzm eləyə bilmirəm”. Burada bircə onu xatırlayaq ki, əsər nə vaxt yazılıb: 1936-1937-ci illərdə! Artıq özünü dərk etmiş və Cavid, Müşviq, Cavad, Sanlı kimi sənətkarları öz qara, bədheybət, ağzında udan, totalitar rejiminin qara buludları, sözsüz ki, bu gün-sabah qoca Şaiq əfəndinin də başı üzərini ala bilərdi; ona görə də dünənəcən “cığırdaşlar”dan hesab edilən ədib də quruluşa “sədaqətini” sübut etməli, sosialist realizminə yiyləndiyini sözdə yox, işdə göstərməli idi. “Araz” romanı, bax, belə bir şəraitin, amansız mühitin yaratdığı zorən məhsul olmuşdur...

Bu yerdə böyük romantikin “sosialist realizminin bariz nümunəsi” adı ilə yazdığı o əsəri ananda mən sadəcə susuram. Lakin Şaiq özü demişkən:

*O sükutimdə
eylə sözlər var,
Kəlməsindən beş-on
kitab yazılar!*

ŞAIQ TÜRKÇÜLÜK- TURANÇILIQ İDEYASININ CARCISI KİMİ

A.Şaiq yaradıcılığında indiyədək tamam gizli qalan bir istiqamət də onun türkçülüklük fikir hərəkatı ilə bağlılığıdır. Bu isə bir tərəfdən, o zamankı bütün qabaqcıl və açıq Görüşlü ziyalıları təbii olaraq cəlb eləyən güclü bir cərəyanın təsiri ilə əlaqədardırısa, digər tərəfdən də ədib böyük qardaşı Axund Yusif Talibzadənin şəxsi təsiri ilə bağlı idi. Bu həmin Axund Yusifdir ki, ermənilər 1905-ci ildə öz vəhşiliklərini ört-basdır edərək, müsəlmanlara və müsəlman dininə qarşı büt-

ün mətbuat aləmində iftiralar yağırdıqları zaman Əli bəy Hüseynzadənin təklifi ilə tez-tez "Həyat" qəzetinin səhifələrində islama, onun bəşəri və humanist məzmununa dair yazılarla çıxış edirdi. Sonralar Axund Yusif həm də görkəmli siyasi və hərbi xadim kimi söhratlanmışdı...

Türkçülər başa düşürdülər ki, başqa bir dövlətin əsarətində olan xalqı ayağa qaldırmaq, onda istiqalə arzusu və məramını yaratmaq üçün ən əvvəl o xalqın milli mənlik şürurunu oyandırmaq gərəkdir. Bunu ən səmərəli yollarından biri isə xalqa öz həqiqi tarixini və mədəniyyət ənənələrini xatırlatmaqdan ibarətdir. Öz əsl adından belə məhrum edilmiş azəri türkləri üçün bu məsələ xüsusilə daha vacib idi ki, xalq hər şeydən qabaq, öz-özünü tanıya bilsin! Ona görə də şairlərimizin, o cümlədən A.Şaiq də həmin ideyaları əsərlərində ifadə etməyə çalışırdılar. Şaiq hələ 1909-cu ildə bir şeirində usağına layla oxuyan ananın dili ilə deyirdi:

*Türk oğlusan, əcdadın
ulu, şanlı sərəfraz,
Doğmaca vətənindir başı
qovğalı Qafqaz.*

A.Şaiqdə türkçülük ideyalarının inkişafı turançılığa qədər gəlib çıxır. Bu özünü xüsusilə onun 1918-1920-ci illərdə, Azərbaycan Demokratik Cümhuriyyəti dövründə yazdığı bir sıra əsərlərində - "Arazdan Turana", "Vətənin yanıq səsi" poemalarında və başqa əsərlərində göstərir. Yeri gəlmışkən, deyək ki, Cümhuriyyət dövrü bütün sənətkarlarımıızın, eləcə də Şaiqin yaradıcılığında məhz ayrıca bir mərhələ kimi öyrənilməlidir. Həmin əsərlər, əlbəttə, bu gün dərc olunub geniş oxucu kütləsinə çatdırılmalı, ədibin kitablarına salınmalıdır. Çünkü bunlarsız bizim Şaiq haqqında təsəvvürlərimiz həmişə yarımcıq olaraq qalacaqdır.

"Arazdan Turana" poemasında müəllif türk dünya-düyü ağır vəziyyəti alleqosinin, Azərbaycan düşrik şəkildə - Araz çayının dilindən ishar edir:

Yaxınlaşdıqca o daşqın,

*acıqlı Kür nəhrinə,
Hayqırır: "ox, qardaşım,
dinlə məni bir zaman!
İztirablar içində
çırpinır indi Turan..."*

Kompozisiya etibarı ilə Kür, Araz və Quzğun dənizin söhbətindən – dərdləşməsindən ibarət olan bu əsərdə bir vaxtlar nəhəng Turan dövləti yaradan türklərin gələcək taleyi üçün şairin sonsuz narahatçılığı öz əksini tapmışdır. Şikayətli Arazın dilindən: "Yoxmu Turanda qurtaracaq ər məni?" – deyə verilən sual yalnız belə bir narahatlıqdan doğa bilərdi. Xatırladaq ki, əsər 1920-ci il aprelin 20-də ("Qurtuluş" qəz., №2) dərc olunmuşdu: yəni Azərbaycan Cümhuriyyətinin qəsdiñə cəmisi bir neçə gün qalırdı...

Cənnətməkan Azərbaycana hər tərəfdən uzanan qarətçi əllərin onu boğacağını aydınca görən və çıxılmaz vəziyyətdən pəjmürdələnən bundan əvvəl, istiqlaliyyət yüksəlişi dövründə gələcəyə – istiqbala nikbin baxırdı. Həmin dövrdəki şeirlərində aparıcı olan mübarizə və qəhrəmanlıq motivlərinin əsasını məhz bu inam hissi təşkil edirdi. "Vətənin yanıq səsi" poemasında da düşmənə yenilməzlik ruhu aşılanır:

*Beş dünyanın
vəhşiləri toplansa,
"Ölüm" deyə,
"Vətən" deyə qoşarız.
Bu torpqalar
qanımıza boyansa,
Nəfəsimiz qalınca
övc alarız.*

Qeyd edək ki, istiqlaliyyət dövründə bir çox şairlərdə olduğu kimi, A.Şaiqdə də tərənnüm pafosu üstünlük təşkil etmişdir. O illərdə ədibin "Müsavat" fırqəsinə ithaf etdiyi "Mars" məşhur idi:

*Birləşməli, türk oğlu,
Bu yol millət yoludur,
Ünlə, zəfərlə, şanla
Tarixizm doludur,*



*...Türk qafasında qorxu
Yuvalamaz, düşmənin!
Həm dəmirdən yapılmış
Ruhum, qəlbim, bədənim.
...Türk fırqəsi Müsavat,
Açaltım quş tək qanad.
Sarılib hürriyyətə,
Bulalımlı şanlı həyat.*

Bəli, zamanın çox olaylarından sonra öyrənib-bildik ki, bizim də haçansa azad bir vaxtimiz olub. – Şaiq kimi şairlər də bu azadlıqdan vəcdə gəlib, onu vurğunluqla vəsv eləyiblər! Və bu gün biz onların bu əsərlərini oxuyanda xəyalən də olsa, o çağlara qayıtmaq xoşbəxtliyini əldə eləyirik. Məgər bu bizə azdimi?!

SON SÖZ ƏVƏZİNƏ, YAXUD BAŞLIĞIN İZAHİ

Şaiq ocağının varisi – görkəmli alimimiz, akademik Kamal Talibzadə atası haqqında tərtib etdiyi kitablardan birini “Şaiqanə yad

et!” adlandırmışdır. Bu ifadə ədibin “Yad et” adlı şeirinin aşağıdakı bəndindən götürülüb.

*...Vəqta ki, bulud,
duman görünməz,
Qalmaz daha
zülmədən nişanə.
Yerlərdə bəşər
üzü sürünməz,
Qurd-quş siğınar
bir aşiyana,
**YAD ET MƏNİ –
ŞAIQANƏ YAD ET!***

Yer üzündəki hər şeyə – bəşəriyyətə və onu əhatə edən aləmə sonsuz məhəbbətlə dolu bu misralarda şair səadətli bir çağın yetişəcəyinə inamını və məhz bu zaman özünün şövqlə anılması arzusunu ifadə edir. (“Şaiq” – şövqlü deməkdir.) Şaiqin bu arzusuna qoşularaq hörmətli Kamal müəllimin seçdiyi başlığa ortaç çıxməqla biz daha bir məna vermək istədik bu başlığı: “Şaiqanə yad edək”, yəni Şaiqin əslində olduğu kimi yad edək; necə var – eləcə...